

**AZƏRBAYCAN RESPUBLİKASININ
AUDİTORLAR PALATASI ŞURASININ
QƏRARI**

Bakı şəhəri

236/2

16 noyabr 2012-ci il

Sərbəst auditorların və auditor təşkilatlarının 2012-ci ilin I yarımilliyi üzrə təqdim edilmiş hesabatlarına dair icmal barədə

Auditorlar Palatasının 2012-2014-cü illər üzrə iş planının və Palata Şurasının 2012-ci il üzrə iş planının 8.6-cı “Sərbəst auditorların və auditor təşkilatlarının 2012-ci ilin I yarımilliyi üzrə təqdim edilmiş hesabatlarına dair icmal barədə” 8.6.2-ci və 22-ci bəndlərinə uyğun olaraq Auditin tənzimlənməsi və şəffaflığın təminatı idarəsi (M.Abbasov) tərəfindən hazırlanmış “Sərbəst auditorlar və auditor təşkilatlarının 2012-ci ilin I yarımilliyi üzrə təqdim edilmiş hesabatlarına dair icmal”ı müzakirə edərək və Palata Şurası üzvlərinin rəy və təkliflərini nəzərə alaraq, Auditorlar Palatasının Şurası

QƏRARA ALIR:

1. “Sərbəst auditorların və auditor təşkilatlarının 2012-ci ilin I yarımilliyi üzrə təqdim edilmiş hesabatlarına dair icmal” nəzərə alınsın (əlavə olunur).

2. Bir sıra sərbəst auditorların və auditor təşkilatlarının öz fəaliyyətlərini günün tələbləri səviyyəsində qura bilməməsini şərtləndirən amillərin mövcudluğu qeyd edilsin:

2.1 Auditorlar Palatası Şurasının 2010-cu il 14 dekabr tarixli 214/7 sayılı qərarı ilə təsdiq olunmuş “Sərbəst auditorların və auditor təşkilatlarının fəaliyyətini əks etdirən yarımillik (illik) hesabat formasının və ona əlavənin tərtib edilməsinə dair Təlimat”ın tələblərinə riayət edilməməsi, nöqsan və çatışmazlıqlara yol verilməsi hallarının hələ də qalması (sərbəst auditor Məmmədli Bayramov, “Ekspert Audit” MMC - direktor İlham Bağirov və “BDO Azərbaycan” MMC - idarəedici partnyor Yunis Salayev);

2.2 Palatanın bəzi üzvləri (sərbəst auditorlar - Akif Ağayev, Alqış Nuriyev və Şirxan Gülməmmədov) tərəfindən təsərrüfat subyektləri ilə bağlanmış müqavilələrin sayının auditorun real icra imkanlarından çox olması səbəbindən aparılmış auditlərin keyfiyyətinin aşağı olma riskinin artmasına səbəb olan halların mövcudluğu;

2.3 Bir sıra aşağıda qeyd olunan sərbəst auditorlar və auditor təşkilatları tərəfindən göstərdikləri auditor xidmətləri üzrə orta məbləğlərin Palata Şurasının “Azərbaycan Respublikasının ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin tövsiyə olunan minimum hədləri barədə” Auditorlar Palatası Şurasının 2005-ci il 23 dekabr tarixli 159/9 sayılı qərarına əlavə və

dəyişiklik edilməsi haqqında” 2009-cu il il 26 yanvar tarixli 197/6 sayılı qərarı ilə müəyyən olunmuş tövsiyə qiymətlərindən aşağı olması nəzərlərinə çatdırılsın və onlara xəbərdarlıq edilsin:

Auditor təşkilatları - Gəncə şəhər auditor təşkilatı (direktor-auditor Natiq Məmmədov), Şəmkir rayon auditor təşkilatı (direktor-auditor Musa Sadıqov), Bakı şəhər auditor təşkilatı (direktor Tofiq Çıraqov), Lənkəran şəhər auditor təşkilatı (direktor-auditor Fəhəddin Hüseynov), “Zaman-Audit” MMC (direktor-auditor Hüseyn Cəbiyev), “Alfa-Audit” MMC (direktor Vəli Musayev), “Baltik Kaspian Audit” MMC (direktor Samir Əsədullayev), “Azərbaynalxalq audit xidməti” MMC (direktor Misir Əhmədov), “F.N. Audit Servis” MMC (direktor Fuad Əliyev), “G & A” auditor firması (direktor Səid Qafarov);

Sərbəst auditorlar - Alqış Nuriyev, Akif Ağayev, Eminağa Fətullayev, Telman İsayev, Tariyel Talıbov, Köçəri Alıyev, Vəli Bayramov, Elxan Bənnayev, Şərif Bəşirov, Vasif Tağıyev və Şirxan Gülməmmədov.

3. Sərbəst auditor Məmmədəli Bayramova və auditor təşkilatı “EKSPERT AUDİT” MMC-nin direktoru İlham Bağirova Auditorlar Palatası Şurasının 2010-cu il 14 dekabr tarixli 214/7 sayılı qərarı ilə təsdiq olunmuş “Sərbəst auditorların və auditor təşkilatlarının fəaliyyətini əks etdirən yarımillik (illik) hesabat formasının və ona əlavənin tərtib edilməsinə dair Təlimat”ın tələblərini pozaraq hesabatlarını təqdim etmədiklərinə görə uçot və rəqəllərinə yazılmaqla ciddi xəbərdarlıq edilsin.

4. Palatanın müvafiq struktur bölmələrinə tapşırılsın:

- Yarımillik və illik hesabatlarının hazırlanması, təhlili səviyyəsinin yüksəldilməsi və onların vaxtında təqdim edilməsi təmin edilsin;

- Təqdim edilmiş hesabatların təhlili nəticəsində aşkar olunmuş problemlərin həllinə dair müvafiq təkliflər sisteminin hazırlanyıb təqdim olunması təmin edilsin.

5. Bu qərar Palatanın internet saytında yerləşdirilsin.

ŞURANIN SƏDRİ

V.NOVRUZOV